

Azərbaycan Respublikasının Nazirlər Kabineti

«Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması Qaydaları»nın təsdiq edilməsi barədə

Qərar № 27

Bakı şəhəri, 3 fevral 2015-ci il

«Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

«Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması Qaydaları» təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Artur RASİ-ZADƏ

*«Azərbaycan» qəzetində dərc edilmişdir (12 fevral 2015-ci il, № 33)
(«VneshExpertService» LLC).*

*Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2015-ci il 3 fevral tarixli
27 nömrəli qərarı ilə
təsdiq edilmişdir*

Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi»nin 55.1-ci maddəsinə əsasən hazırlanmışdır və tikintiyə dövlət nəzarəti aparılarkən tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması (bundan sonra — yoxlama) qaydalarını müəyyən edir.

1.2. Yoxlamanın məqsədi tikinti materiallarının və məmulatının keyfiyyətinin standartlarda nəzərdə tutulan tələblərə uyğunluğunu təmin etməklə istehlakçıların, dövlətin və təsərrüfat subyektlərinin hüquq və mənafelərini qorumaqdan ibarətdir.

1.3. Tikinti materiallarının və məmulatının keyfiyyətinə və təhlükəsizliyinə dair tələblər qanunvericiliklə, beynəlxalq təşkilatların və ya xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisində qüvvədə olan (tanınmış) müvafiq standartları ilə tənzimlənir.

1.4. Yoxlama Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa və bu Qaydalara uyğun aparılır.

2. Yoxlamanın həyata keçirilməsi qaydaları

2.1. Tikintiyə dövlət nəzarəti çərçivəsində aparılan yoxlamalar zamanı aşağıdakı hallarda tikinti materialları və məmulatı nümunələrinin standartlara uyğunluğu yoxlanılır:

2.1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 54.2-ci maddəsinə müvafiq olaraq tikinti materiallarının və məmulatının standartlara uyğunluğuna dair sertifikatı olmadıqda;

2.1.2. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 54.4-cü maddəsinə müvafiq olaraq tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasının mötəbərliyinə, habelə təhlükəsizlik tələblərinə uyğunluğuna əsaslı şübhələr olduqda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tələbinə əsasən.

2.2. Yoxlama barədə qərar yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən qəbul edilir.

2.3. Yoxlama barədə qərar əsaslandırılmalı, yazılı formada tərtib edilməli və aşağıdakıları əks etdirməlidir:

2.3.1. qərarın nömrəsi, qəbul edilmə tarixi və vaxtı;

2.3.2. tikinti materiallarının və məmulatının sınaq nümunələrini (bundan sonra — sınaq nümunələri) götürmək səlahiyyəti olan yoxlayıcının vəzifəsi, soyadı, adı və atasının adı;

2.3.3. sınaq nümunələrinin yoxlanılması aparılacaq sifarişçinin adı və yerləşdiyi ünvan;

2.3.4. yoxlanılması aparılacaq tikinti materiallarının və məmulatının adı;

2.3.5. yoxlanılması aparılacaq tikinti materialını və məmulatını dəqiq müəyyən etmək imkanı verən məlumatlar (istehsalçı, model, istehsal tarixi, partiya və s.)

2.3.6. götürülməli olan sınaq nümunələrinin sayı;

2.3.7. götürülmüş sınaq nümunələrinin uyğunluğunun yoxlanacağı parametrlər;

2.3.8. yoxlamanı aparacaq laboratoriyanın və ya digər təşkilatın adı;

2.3.9. yoxlayıcı orqanın möhürü, yoxlayıcı orqanın rəhbərinin və ya onu əvəz edən şəxsin imzası, soyadı, adı və atasının adı.

2.4. Yoxlama sifarişçinin və ya onun təyin etdiyi texniki nəzarətçinin bilavasitə iştirakı ilə aparılır.

2.5. Sınaq nümunələri sifarişçinin və ya onun təyin etdiyi texniki nəzarətçinin iştirakı ilə yoxlayıcı tərəfindən götürülür və sınaq nümunələrinin götürülməsi aktı ilə rəsmiləşdirilir.

2.6. Sınaq nümunələrinin götürülməsi barədə aktda aşağıdakılar göstərilməlidir:

2.6.1. aktın tərtib edilmə tarixi və sınaq nümunələrinin dəqiq götürülmə vaxtı;

2.6.2. sınaq nümunələrinin götürülməsinin əsaslandığı və bu Qaydaların 2.3-cü bəndində göstərilən qərarın nömrəsi, qəbul edilmə tarixi və vaxtı;

2.6.3. sınaq nümunələri götürülmüş sifarişçinin adı və yerləşdiyi ünvan;

2.6.4. sınaq nümunələrini götürən yoxlayıcının vəzifəsi, soyadı, adı və atasının adı;

2.6.5. sınaq nümunələrinin götürülməsində iştirak edən sifarişçinin və ya onun təyin etdiyi texniki nəzarətçinin soyadı, adı və atasının adı;

2.6.6. nümunəsi götürülmüş tikinti materialının və məmulatının adı;

2.6.7. nümunəsi götürülmüş tikinti materialını və məmulatını dəqiq müəyyən etmək imkanı verən məlumatlar (istehsalçı, model, istehsal tarixi, partiya və s.);

2.6.8. götürülmüş sınaq nümunələrinin sayı;

2.6.9. götürülmüş sınaq nümunələrinin müqayisə ediləcəyi parametrlərin təsviri;

2.6.10. əgər varsa, sifarişçinin və ya onun təyin etdiyi texniki nəzarətçinin izahatı, iradı və ya etirazı;

2.6.11. sınaq nümunələrini götürmüş yoxlayıcının imzası;

2.6.12. sınaq nümunələrinin götürülməsində iştirak etmiş sifarişçinin və ya onun təyin etdiyi texniki nəzarətçinin imzası.

3. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi

3.1. Götürülmüş tikinti materialları və məmulatı nümunələrinin standartlara uyğunluğu akkreditasiya olunmuş tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata

keçirən müəssisələrin laboratoriyaları və ya sınaq laboratoriyaları (bundan sonra — laboratoriya) tərəfindən yoxlanılır və nəticələr protokolla rəsmiləşdirilir.

3.2. Yoxlamanın nəticələri barədə protokolda aşağıdakılar əks etdirilməlidir:

3.2.1. protokolun nömrəsi, tərtib edilmə tarixi və dəqiq vaxtı;

3.2.2. sınaq nümunələrinin çətdirilmə tarixi və dəqiq vaxtı;

3.2.3. tətbiq edilən yoxlama metodları barədə məlumat;

3.2.4. araşdırılan göstəricilərin (parametrlərin) normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyəsi;

3.2.5. araşdırılan göstəricilərin (parametrlərin) tədqiq (sınaq) nəticəsində əldə edilmiş səviyyəsi;

3.2.6. əldə edilmiş nəticələrdə xəta (mümkün dəqiqlik).

3.3. Yoxlamayı aparan laboratoriya yoxlama bitdikdən sonra növbəti iş günündən gec olmayaraq yoxlamanın nəticələri barədə protokolu yoxlama barədə qərarı qəbul etmiş yoxlayıcı orqana alınmasını təsdiq edən poçt vasitəsilə göndərir.

3.4. Sınaq nümunələrini götürmüş yoxlayıcı sifarişçini və ya onun təyin etdiyi texniki nəzarətçini yoxlamanın nəticələri ilə tanış etməlidir və tələb edildikdə, yoxlamanın nəticələri ilə bağlı izahatlar və məsləhətlər verməlidir.

3.5. Laboratoriyada aparılan sınaqların nəticələrinə əsasən sınaq nümunələri keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verdikdə, yoxlamanın nəticəsi müsbət, sınaq nümunələri keyfiyyət və təhlükəsizlik tələblərinə cavab vermədikdə, yoxlamanın nəticəsi mənfi sayılır.

3.6. Sınaqların mənfi nəticələri nümunələrin seçildiyi məhsul partiyasına şamil edilir.

3.7. Sifarişçi yoxlayıcı orqanın vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.

Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 5-ci bəndinə uyğun olaraq edilə bilər.